



Kitablara mənəvi ehtiyacımız böyükdür. Hələ min iller qabaq insanlar daş və gil kitabələri buna görə yaratdilar. Sonralar döri, papirus, daha sonra kağız üzərində yazılım olyazma kitablar meydana çıxdı. Mezolit dövründə aid daş kitabələr kimi, erkən orta əsrlər dövründə olyazma kitabları nümunələri də bugumədən qalmadı.

Əsrlər ödü, dövrlər bir-birini əvəz etdi. İnsan zəkəsi elmin müxtəlif sahələrində yeni-yeni ugurlara nail oldu. Dünyada məsillsiz deyisikliklər yol açan ixtifalar edildi. XV əsrin birinci yarısından kitab çapı böşoruyot tarixinin əm mühüm nüaliyyətlərindən, en böyük keşfələrdən biri hesab edildi. O zaman - 1445-ci ildə alman alimi İohan Quttenberqin ixtirası nöticəsində çap üzərində ilk kitab buraxıldı. Həmin dövrdə maarifin, elmin, ədəbiyyatın inkişafına geniş yol açıldı. Kitablar insanlara əldə etdikləri bilikləri həm də cəvlik ölkədən-ölkəyə yaymaq, həmçinin gələcək nəsillərə ötürmək imkanı verdi.

"Yaxşı kitab
çox qiymətli xəzinədir"

Azərbaycanın böyük məarifçilərindən biri, milli mətbuatımızın banisi Həsən bəy Zərdabi belə deyirdi. Tarix göstərir ki, bu dəyərlər xəzinələrin özü qədər onların qorunması da vacibdir.

Qurur duydumuzun məqamlarından biri da budur: Azərbaycanın zəngin kitab mədəniyyəti var. Dövrümüzə qədər gelib catmış daş kitabələr, sonrakı əsrlərdə xüsusi emalatxanalarla, mədrəsələrlə hazırlanmış olyazma kitabları ölkəmizin qədim sivilizasiya mərkəzlərindən olduğunu bir daha təsdiq edir. Zəngin mədəniyyətimizin nümunələri olan kitabların bugünkü və geleceyi mənimine qorunub saxlanılmış kimi olduqca mühüm, xalq və dövlət üçün gərəkli işləri heyata keçirmek vəzifəsi isə kitabxanaların üzərində düşür.

Azərbaycanın en böyük kitabxanalarında nadir kitab fondları fəaliyyət göstərir. Ən zəngin fondlardan biri Azərbaycan Məlli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanası tərkibində təşkil edilən nadir nəşrlər fondudur.

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Nadir kitab fondu 1998-ci ildə təşkil olunub. O zamandan nadir kitablar başqa kitablar ile bir fonda yerləşdirildi. Hazırda Nadir kitab fondunda 15428 nüsxə ədəbiyyat qorunub saxlanılır. Kitablar Azərbaycan, rus, ingiliscə, alman, fransız, ispan, italyan, latın dillerindədir.

Adətən Nadir kitab fonduna kitablar müəyyən meyarla - nəşr tarixinə görə, region və ölkə əhəmiyyətinə elmi kitablar, nəfis tərtibli kitablar, ölçülərinə görə (ən iri, en kiçik) və digər meyarlar əsasında seçilib yığılır. Mərkəzi Elmi Kitabxanada Nadir kitab fondu yaradılınca bu amillər böyük diqqətə nəzərə alınıb.

Ən qədim kitabların qorunduğu məkan

Evvelcədən bir məqamı vurğulayaq ki, bu gün Azərbaycan kitabxanalarında olan en qədim kitablar mənəvi ünvanında qorunub saxlanılır. MEK-in Nadir kitab fondunun nəşr tarixinə görə en qədim sənədi yunan alimi terəfindən qədim yunan dilində 1420-ci ildə yazılmış və Leonardo Bruni tərəfindən 1508-ci ildə qədim latin dilinə tərcümə edilmiş "Aristotelin iqtisadiyyatına dair Leonardo Aretinin fikirləri" adlı əsərdir. Kitab "yalançı Aristotel"ın iqtisadiyyatın haqqında" və cəmiyyətin iqtisadiyyat, etika, mənəviyyat və başqa sahələrdə münasibətlərindən bəhs edir.

İngilis dilində Ərdəbil Məscidinin mütqəddes xalçalarına aid kitab bu fonda qorunan həcməcə en iri (54x64 sm) kitabdır. Bundan başqa, fonda həcməcə en kiçik (3,5x4,5 sm) kitab da saxlanılır. Bu, Yankı Kupalanın şeirlər kitabıdır.

Kitabxanada bize Nadir kitab fondunda qorunub saxlanılan müxtəlif kolleksiyalar haqqında fondun rehbəri Aida Hüseynova məlumat verir. Birləşmələrə tanınmış numizmat-alim Y.A.Paxomovun şəxsi kitab kolleksiyasının 4188 nüsxə, Tarix Muzeyinin kolleksiyasının 2588 nüsxə, miniatür nəşrlər kolleksiyasının 648 nüsxə, mərkəz kolleksiyasının 1023 adəd saxlanıldığı öyrənilir.

Nadir kitablar xəzinəsi



Firuze qası, qızıl suyunu salmış kitablar

Bəşər övladları kitabların en böyük mənəvi servət olduğunu yaxşı biliblər. Nadir kitab fondunu gedikcə bunaya bir dəha emin olur. Fonnda üz qabığını firuze qasılar bəzəyən, etrafa qızıl suyu ile işlənmiş, çin-yapon üslubunda düzəldilmiş qabılarda olan kitablar mühafizə olunur. MEK-in Kitabxana-Xidmət şöbəsinin müdürü Aygün Səfərova deyir ki, kitablar mühafizə olunmaq məqsədilə qızıl suyu ile işlənilər. Yeni kitabların qorunması, xarab olmaması kimi mühüm mə-





Xüsusi mühafizə olunan kitablar

Nadir kitab fondunun eməkdaşları hansı məsilsiz xəzinənin xəzinəndərələr olduğunu yaxşı bilirlər. Burada hər bir kitab böyük həssaslıqla yanaşılır. Fonnda XIX əsrin sonunda nəşr olunmuş 500 ən qiymətli kitab isə xüsusi mühafizə rejimində, yeni turşusuz kartondan düzəldilmiş mikroiqlimli konteynerlərdə qorunub saxlanılır.

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının Beynəlxalq və ictimaiyyətə əlaqələr şöbəsinin müdürü

Bu gün həm de gələcəkdə mənəvi sayılacaq kitabların nəşri qədər onların qorunub saxlanılması çok əhəmiyyətdir. AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru Leyla İmanova vurğuladı ki, Mərkəzi Elmi Kitabxanasının merami ölkəmizin qədim tarixini, zəngin mədəniyyətinin, müstəqillik illərində qazanılmış siyasi, iqtisadi, sosial və mədəni nüaliyyətlərinin tabeli, Azərbaycanın dili-nin informasiya resurslarında istifadə imkanlarının genişləndirilməsi, müasir elmi araşdırılmaların aparılması üçün informasiya təminatının yaxşılaşdırılması, millitarixi ərsimizi təşkil edən və yeni yaranan bütün növ mövcud se-



şələləri qədim insanlar da nəzərə alıb, bunun üçün müəyyən tədbirlər görürdülər.

Nadir kitab fondunda çox geniş formada bütün elm sahələrini əhatə edən universal xarakterli ensiklopediyalar mövcuddur. A.Səfərova bildirdi ki, Nadir fondun refleksini bəzəyən bu ensiklopediyalarla rəsədləndirir. A.Şəfərova bildirdi ki, Nadir fondun refleksini bəzəyən bu ensiklopediyalarla rəsədləndirir.

nəşr olunmuş Ensiklopedik lügət (82 cild), XIX əsrə nəşr olunan Ensiklopedik lügət "Qoran" (44 cild), 1875-ci il nəşri ingiliscə dilində "Britanika" (31 cild), 1946-ci il nəşri "Britanika" (20 cild), 1944-cü il nəşri Amerikan ensiklopediyası (28 cild), Londonda nəşr olunmuş "Yeni universal ensiklopediya" (14 cild), 1994-cü ilde nəşr olunmuş "Dünya kitabı"

ensiklopediyası (22 cild) oxucuların diqqətini daha çox çəkir və onlara tez-tez müraciətlər olur. Hemçinin alman dilində 1977-ci ildə nəşr edilmiş 15 cilddə "Mayerin yeni lügəti" universal ensiklopediyadır. Fransız dilində isə "P.Larousse", "Qrand ensiklopedi", "Universales" ensiklopediyaları da fondakı nadir nümunələrdəndir.

Mübariz Göyüslü burada qorunub saxlanılır. Dəyərli mənəvi xəzinənin oxucuların üçün elçatan edilmesi möqədilər geniş işlər heyata keçirilər. Hazırda kitabxanada nadir nüsxələrin reşəmsallaşdırılması uğurla heyata keçirilir. M.Göyüslü qeyd etdi ki, nadir kitabların elektron kitabxanası təzliklə oxucuların istifadəsi-ne verilecek.

nədərin toplanılıb saxlanılması, eləcə də dünya tarixi və mədəniyyətin istifadəçilərə təqdim olunması yolu ilə dövlət və milli məraqlara uyğun oxucu icmاسının formalasdırılaşdırılması uğurla təqdim olunur. Mərkəzi Elmi Kitabxanasının ötənləki fealiyyəti uğurlu oldu. Kitabxana 2017-ci ildə bir sira sahələrdə bircinciliyə imza atdı. L.İmanova



qeyd etdi ki, MEK-in keçən il eldə etdiyi müümət məsələlər, onların 4 illik strateji hədəflər üzərində qurulması MEK-in imza atlığı və Azərbaycan Kitabxana-informasiya məkanında uğuruna nail olduğu ilk təşəbbüsündə. Bunların sırasında işlek seviyəsi artırılmış Milli Rəqəmsal Yaddaş (MRY) laiyəsi çərçivəsində elmi mənbələrin sistemləşdirilmiş qeydiyyat siyahısı hazırlanırdı, AMEA elmi məssəsələrinin ekseriyeti tərafından MRY bazasına milli yaddaşa salınması tövsiye olunan sənədlərin siyahısı təqdim edildi, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafına Dəstək Fondu Milli Rəqəmsal Yaddaş layihəsinə destek verdi.

Mərkəzi Elmi Kitabxananın direktoru ötən il keçirilən işlərin bir çoxunun bu il davam etdiriləcəyini bildirdi: "Azərbaycan Mətbuat Şurası ilə AMEA rehberliyi bir araya gelib Azərbaycanda elm sahəsində baş verən yeniliklərin, keşfərin və elmin inkişafı proseslərinin media vasitəsində ictiyāiyətə çatdırılmasının, təbliğinin əhəmiyyəti, informasiyanın toplanılmasının, sistemləşdirilməsinin, istifadəçilərin işlərinin bir çoxunu bu il davam etdiriləcəyini bildirdi: "Azərbaycan Mətbuat Şurası ilə AMEA rehberliyi bir araya gelib Azərbaycanda elm sahəsində baş verən yeniliklərin, keşfərin və elmin inkişafı proseslərinin media vasitəsində ictiyāiyətə çatdırılmasının, təbliğinin əhəmiyyəti, informasiyanın toplanılmasının, sistemləşdirilməsinin, istifadəçilərin işlərinin bir çoxunu bu il davam etdiriləcəyini bildirdi: "Azərbaycan Mətbuat Şurası ilə AMEA rehberliyi bir araya gelib Azərbaycanda elm sahəsində baş verən yeniliklərin, keşfərin və elmin inkişafı proseslərinin media vasitəsində ictiyāiyətə çatdırılmasının, təbliğinin əhəmiyyəti, informasiyanın toplanılmasının, sistemləşdirilməsinin, istifadəçilərin işlərinin bir çoxunu bu il davam etdiriləcəyini bildirdi: "Azərbaycan Mətbuat Şurası ilə AMEA rehberliyi bir araya gelib Azərbaycanda elm sahəsində baş verən yeniliklərin, keşfərin və elmin inkişafı proseslərinin media vasitəsində ictiyāiyətə çatdırılmasının, təbliğinin əhəmiyyəti, informasiyanın toplanılmasının, sistemləşdirilməsinin, istifadəçilərin işlərinin bir çoxunu bu il davam etdiriləcəyini bildirdi: "Azərbaycan Mətbuat Şurası ilə AMEA rehberliyi bir araya gelib Azərbaycanda elm sahəsində baş verən yeniliklərin, keşfərin və elmin inkişafı proseslərinin media vasitəsində ictiyāiyətə çatdırılmasının, təbliğinin əhəmiyyəti, informasiyanın toplanılmasının, sistemləşdirilməsinin, istifadəçilərin işlərinin bir çoxunu bu il davam etdiriləcəyini bildirdi: "Azərbaycan Mətbuat Şurası ilə AMEA rehberliyi bir araya gelib Azərbaycanda elm sahəsində baş verən yeniliklərin, keşfərin və elmin inkişafı proseslərinin media vasitəsində ictiyāiyətə çatdırılmasının, təbliğinin əhəmiyyəti, informasiyanın toplanılmasının, sistemləşdirilməsinin, istifadəçilərin işlərinin bir çoxunu bu il davam etdiriləcəyini bildirdi: "Azərbaycan Mətbuat Şurası ilə AMEA rehberliyi bir araya gelib Azərbaycanda elm sahəsində baş verən yeniliklərin, keşfərin və elmin inkişafı proseslərinin media vasitəsində ictiyāiyətə çatdırılmasının, təbliğinin əhəmiyyəti, informasiyanın toplanılmasının, sistemləşdirilməsinin, istifadəçilərin işlərinin bir çoxunu bu il davam etdiriləcəyini bildirdi: "Azərbaycan Mətbuat Şurası ilə AMEA rehberliyi bir araya gelib Azərbaycanda elm sahəsində baş verən yeniliklərin, keşfərin və elmin inkişafı proseslərinin media vasitəsində ictiyāiyətə çatdırılmasının, təbliğinin əhəmiyyəti, informasiyanın toplanılmasının, sistemləşdirilməsinin, istifadəçilərin işlərinin bir çoxunu bu il davam etdiriləcəyini bildirdi: "Azərbaycan Mətbuat Şurası ilə AMEA rehberliyi bir araya gelib Azərbaycanda elm sahəsində baş verən yeniliklərin, keşfərin və elmin inkişafı proseslərinin media vasitəsində ictiyāiyətə çatdırılmasının, təbliğinin əhəmiyyəti, informasiyanın toplanılmasının, sistemləşdirilməsinin, istifadəçilərin işlərinin bir çoxunu bu il davam etdiriləcəyini bildirdi: "Azərbaycan Mətbuat Şurası ilə AMEA rehberliyi bir araya gelib Azərbaycanda elm sahəsində baş verən yeniliklərin, keşfərin və elmin inkişafı proseslərinin media vasitəsində ictiyāiyətə çatdırılmasının, təbliğinin əhəmiyyəti, informasiyanın toplanılmasının, sistemləşdirilməsinin, istifadəçilərin işlərinin bir çoxunu bu il davam etdiriləcəyini bildirdi: "Azərbaycan Mətbuat Şurası ilə AMEA rehberliyi bir araya gelib Azərbaycanda elm sahəsində baş verən yeniliklərin, keşfərin və elmin inkişafı proseslərinin media vasitəsində ictiyāiyətə çatdırılmasının, təbliğinin əhəmiyyəti, informasiyanın toplanılmasının, sistemləşdirilməsinin, istifadəçilərin işlərinin bir çoxunu bu il davam etdiriləcəyini bildirdi: "Azərbaycan Mətbuat Şurası ilə AMEA rehberliyi bir araya gelib Azərbaycanda elm sahəsində baş verən yeniliklərin, keşfərin və elmin inkişafı proseslərinin media vasitəsində ictiyāiyətə çatdırılmasının, təbliğinin əhəmiyyəti, informasiyanın toplanılmasının, sistemləşdirilməsinin, istifadəçilərin işlərinin bir çoxunu bu il davam etdiriləcəyini bildirdi: "Azərbaycan Mətbuat Şurası ilə AMEA rehberliyi bir araya gelib Azərbaycanda elm sahəsində baş verən yeniliklərin, keşfərin və elmin inkişafı proseslərinin media vasitəsində ictiyāiyətə çatdırılmasının, təbliğinin əhəmiyyəti, informasiyanın toplanılmasının, sistemləşdirilməsinin, istifadəçilərin işlərinin bir çoxunu bu il davam etdiriləcəyini bildirdi: "Azərbaycan Mətbuat Şurası ilə AMEA rehberliyi bir araya gelib Azərbaycanda elm sahəsində baş verən yeniliklərin, keşfərin və elmin inkişafı proseslərinin media vasitəsində ictiyāiyətə çatdırılmasının, təbliğinin əhəmiyyəti, informasiyanın toplanılmasının, sistemləşdirilməsinin, istifadəçilərin işlərinin bir çoxunu bu il davam etdiriləcəyini bildirdi: "Azərbaycan Mətbuat Şurası ilə AMEA rehberliyi bir araya gelib Azərbaycanda elm sahəsində baş verən yeniliklərin, keşfərin və elmin inkişafı proseslərinin media vasitəsində ictiyāiyətə çatdırılmasının, təbliğinin əhəmiyyəti, informasiyanın toplanılmasının, sistemləşdirilməsinin, istifadəçilərin işlərinin bir çoxunu bu il davam etdiriləcəyini bildirdi: "Azərbaycan Mətbuat Şurası ilə AMEA rehberliyi bir araya gelib Azərbaycanda elm sahəsində baş verən yeniliklərin, keşfərin və elmin inkişafı proseslərinin media vasitəsində ictiyāiyətə çatdırılmasının, təbliğinin əhəmiyyəti, informasiyanın toplanılmasının, sistemləşdirilməsinin, istifadəçilərin işlərinin bir çoxunu bu il davam etdiriləcəyini bildirdi: "Azərbaycan Mətbuat Şurası ilə AMEA rehberliyi bir araya gelib Azərbaycanda elm sahəsində baş verən yeniliklərin, keşfərin və elmin inkişafı proseslərinin media vasitəsində ictiyāiyətə çatdırılmasının, təbliğinin əhəmiyyəti, informasiyanın toplanılmasının, sistem